

HƏCƏR

AĞ DƏVƏ DÜZDƏ QALDI

◆ Hekayə



Qanlı gölün sahiline çatanda Məhəmməd əmi QAZ-51-i bir kənara çəkib saxladı. Gün bir ağaç boyu qalxmışdı. Həm gecəni yatmadığımdan, həm de üç saatə qədər yol gəlib yorulduğum üçün maşından düşəndə bir müddət etrafı tam dərk edə bilmədim. Gecəni ona görə yatmamışdım ki, biliirdim, səhər uzaq və mənim üçün qeyri-adi bir sefəre çıxacağam. İlk dəfə idi ki, anamdan və evimizdən uzun müddətə ayrırlırdım. Onun həyəcanı bütün gecəni mani yatmağa qoymamışdı.

Atam da, Məhəmməd əmi də maşından düşüb yedəyə yükledikləri bağlamaları yere qoymağa başladılar. Bunlar üzüm, pomidor, sütlü qarğıdalı, qarpız-yemiş, meyvələr - yəni bağ-bostan mehsulları, düyü, çay, qənd, müxtəlif konfetlər idi. Anam bunları Süsen nənəyə - əslində, nənəmin bibisi qızına göndərmişdi. Çünkü mən və məndən beş yaş böyük bacım yallaqda onun yanında qalacaqdıq. Bir de ki, Əhed əminin Məhəmməd əmiyə sifariş-lə aldirdiği şeylərlə berabər, bacının və mənim pal-paltarımız vardi bağlamalarda. Gölün sahilində xixlənmiş dəvələri - qəfil gördüm. Üç bir-birindən azca fərqli dəvə yere yatıb gövşəyirdi. Birinci dəfə idi ki, dəvə gördürüm. Sarı Əhed onların yanından ayrılib yanımıza gəldi, atamla, Məhəmməd əmi ilə görüşdü, hal-əhvaldan sonra:

- Bunları yüklemek lazımdı. Tez tərpənək, deyəsən, yağış yağacaq, uşaqlar işlənəsin, - dedi.

Atamgil cəld bağlamaları dəvələrin yanına daşıdlılar. Sarı Əhed dəvələrin hürgücləri arasından sicimləri ustalıqla çal-keçir edib bağlamaları onlara yulkədi. Sonra mənim qolumdan tutub dəvənin birinin belinə qoyaraq hürgütün üstündəki pırız toyuq kekiline benzər yunu göstərib:

- Bax, bu yundan bərk yapış, ele tut ki, yixilmayasan, - dedi.
- Mən hürgücdəki qalın yuna barmaqlarımı ilişdirib möhkəm yapışdım. Və ele bu anda Sarı Əhed dəvənin ovsarından tutub:

- Töööö - töh - töh, - deyərək çubuqla dəvənin sinəsindən astaca vurub onu ayağa qaldırmaya cəhd eledi. Dəvə əvvəlcə dal ayaqlarını yere direyib ləngərlənə-ləngərlənə qalxmağa çalışdı. Təpəsiyenmişə dayandığımdan, ele bildim, ordan gelib yere dəyəcəm. Ancaq barmaqlarımı yuna ele ilişdirmişdim ki, əger bir qüdrətli el məni göye çəkə bilseydi, dəvəni də özümlə qaldıra bilərdim, yəni əlimi yundan qoparmaq ele müşkül iş idi. Dəvə tam

ayağa qalkanda işe sənki göyün üzüne çıxdım. Yer mənə elə uzaq göründü ki, qorxudan üreyim ağızma geldi. Axi, cəmi altı yaşım vardi həle. Lakin qorxumu bürüza vermek ağlının ucundan da keçmedi. Çünkü yaylağa gedirdik. Bu cür sefəri qorxuyamı dəyişmək olar? Səsimi udub cincirimi da çıxarmadım. Əhad emi bacımı da o biri devenin belinə qoyub onu da ayağa qaldırıdı, əsər işe daha çox yüklənmiş devenin ovsarından çəke-çəke yaylağa qalkan daşı yoluñ tuşuna getirdi. Atam bizi berk-berk təpsirib maşına mindi, onlar geri - şəhəre doğru, bizi işe yaylağa yol aldı. Əhad emi devesi ilə qabaqda, biz onun arındıca astaca gedirdi. Men artıq qorxmurdum. Qorxum keçən kim i dörd gözle etrafa baxmağa, müşahide aparmağa başladım. Həle ki nənəmin, Süsən nənənin danışdıqları, təsvir etdikləri yaylaq mənzərəsindən əser-əlamət görünürdü. Her təref boz tapetiklər, addabudda kolluğlardı. Saq eldəki dərənin dibini ilə gün işığında gümüş kimini parıldayan nazik ırmaq axır ve yeqin ki, göl töküldürdü. Üzünxarları daşın çıyrıla ləngərlərə-ləngərləne gedir, San Əhədin zümrüzəməsinin dinləyirdik:

*Əg dəvə düzdü qaldı,
Neylim yar, neylin yey, neyliim..
Yükü Tabrizde qaldı,
Ləli yaar, ləli yar, neylim, qız, neyliim..
Oğlanı derd apardı,
Hey, heey, canım yar, ləli yar, neylim.
Dorməni qızda qaldı..*

Hoş-yehe yar, canım yar, öldüm yar, neyliim..

Onun xırıltı səsi herden dəvelərini ayağı altında qalan daşların çəqqılıtlı qarşılış, dağın ebedi ve əzəmetli sükutunu pozdurdu. Arxadan Əhad eminin yanlarını basa-basa yerimesinə baxır, onu multfilmlerde gördükümüz ayıları bənzədirdim. Gözler göngöydü, sıfətinin rəngi misə çalırdı. Alımcı şümləri qabarq, uzun və ucu xəncər kimti iki blişəni iri ağızının yanlarından çənesinə doğru uzanırdı. Qaragül dərisindən titkimış papagının tükləri bir neçə yerdən didilib-tökülmüş, ordan-burdan bozumul-qararmış tüksüz dəri göründürdü. Papagının gözünün üstüne bəsmiş, iki alını onun altında güzlişmişdi. Gen şalvarının balığını corabın içine salmış, iki qaloş gevşimmişdi. Bu görkəmi ile o, Don kazaklanı təllətrildi.

San Əhad Süsən nənənin ikinci eri idi. Onun birinci eri Hüseyin Hitlerin müharibəsindən geləndə ağır eşidimis - kontuziya alıbmış, sağ eli işe bileyən yox imiş. Onun haqqında hamı deyirdi:

- Rehmətlik qızıl kimini adam idı. Hələm, xoşxasiyyət. Hamının qayığını çekdi. Heyif ki, zürtüyələndi, hamə de dünyadan tez köcdü.

Söhbət düşənde Süsən nene:

- Andra qalmış mührəibe eledi, kişiñi o güne qoydu. Tezəzə evlənmişdik, dava döyüd. Getdi. Gelenəde yanımcın, - deyirdi.

Mührəibeden geləndən dörd il sonra sonra əsirlik heyatından başı pozulmuş, geceleri yatmayan Hüseyin emi qefilden vesfat edir. San Əhədən onun salam-aleyküm varmış. Qonşu imişlər. San Əhədin birinci arvadı Gülcəmal Əhad emi ilə heç vaxt daşa qalkmaz, bütün yay evde uşaqları ilə qalarımsı. O, asta yerişli, sıfəti çopur, pintl, elindən iş gelməyən, süfrəsiz bir qadımnıssı. Günlərinə ažınnı acıb bir kəlmə danışmazmış. Adını eşidən elə bilmər, hansı diyanın gözəlidii. Ancaq onda gözəllikdən əser-əlamət yox imiş. Uşaqlarının üst-başından kir-pasaq tökülmüş. Süsən nene işe tamam başqa idi. Sünbüllündən su damanı, çox temizkər, dadlı yemekləri adla deyilən biri idi. Çox gözəl olmasa da, suyuşının qadın idi. Əhad eminin arvadı Gülcəmal sonbesik qızı Seməngülü doğdanda uşaqlıq üstə ölü. Süsən

nənənin eri ölündən iki il sonra camaat bir da baxır ki, Sarı Əhad onunla evlenib ve ikinci dəfe evlenənək Əhad emiye düşür. Süsən nene onun uşaqlarına baxır, yemeklərinə baxır, Gülcəmalın böyük qızları ilə beraber evsizlərinə salıqə-sahmanına el gazdır. Uşaqlar ve Əhad kişi ailələdi sūfə arxasında oturub dadlı yemeklər yeməyi bundan sonra görürler. Süsən nənənin San Əhəddən bir dərəcə yemeklər yeməyi bundan sonra özüdür. Sonra onun heç övladı olmır. Seməngülü gözünü açandan Süsən nənəni ana kimi görür ve ona "nənə" deyirdi. O da he il Süsən nene və atası Əhad kişi ilə yaylağa gedərdi. Əhad eminin böyük qızları alle qurmuşdular, o, yaylağa gedəndə oğlanlarına onun qarınmış bacısı Səbahət baxardı. Böyük bacım evde biləndə ki, Seməngülü da yaylağdadır, çox sevindi. Çünkü aralarında yeddi-şəkiz yaşı rəqər olsa da, onlar bir-biri ilə dost, rəfiq kimi idilər...

Biz Sarı Əhədin zümrüzəmələrini dincleye-dinleye yoxusu qalxıb burunu döndük. Men qeyri qanlırlı Qanlı gölə san baxdım, lakin o, artıq görünürdü. Gölin adı evvəl Sancı gölü imiş. Sona erməni-müsləmən davası vaxtı onun sahilində ermənilər bizim məlilletdən çıxılı adam olduğunu söyləndi. Yayılaqda dava xəberini eşdən camaat telem-telesik geriye - evina dönmək üçün olan-qalanını qabqanlı dağdan üzüyenmiş təkilişür və ele gölin sahili ndən ermənilər onları həqayır. O qəder insan qınb-tökükləri ki gölə, gölin rəngi qıpçıqlı olur. O vaxtdan gölin adına Qanlı göl deməye başlayıblar.

Burunu döndən sonra qarşımızda tam ferqli menzərələr açıldı. Lap uzaqda əzəmetli ucalan və zivrəsi qarlı Kəçəl dağ, onun sağ və sol silində bir-birinə səyənlib bize boyulan, bir-birindən boyca ferqli dağlar görünürdü. Yuxarı qalxdıqdan hava serinləyir, ütüm və əllerim üşüyürdül. Dağarası dərələrde, döşlərde o qəder cürbəcür çiçək bitmiş ki, baxıdqa doymaq olmurdu. Ən çox da lale. Birinci dəfe dağ laşını - aq-qasəməni və qırmızı rəngin qarşısına bənzəyən rəngli iri laşları onda gördüm. Sevinçdən üreyim çırınrı. Təz çatmaq, bu çiçəklər cəmənlidən doyunca qapıq-oynamaq, eyləmək istəyirdim. Ancaq: "Bağban telesər, armud vaxtında yetişər", - məsəli burda ele yerinə düşürdü ki. Yol bitmek bilmir, dəvelər de yerisindən həram qatırdılar. Əhad emi herden ovşanını özü çəkdiyi mayının belinə atılıb aşağı sallanan torbadan alındı bir az böyük və qılıqlı qara undan bisirilmiş çörək çıxarı, her devenin ağızına birini qoydur. Hövşələn bir qıng olurdu. Çünki bu zaman vaxt üzərin, yaylağa qatımagımız gecikirdi. Həm də dayeler dəvşən ağızına bənzər dəfələrini ilə çörəyi ali ele şirin-şirin geveleyirdilər ki, az qalırdım deyem, bir tike de məne verin.

Artıq ikinci dağ aşıb Kəçəl dağında qalxan çıraq düşmüşdük. Hava o qəder temiz və gözel idi ki, sanki semənənə mavisi bülür asılımdı. Bir dənə də aqac yox idi. Ara-sıra kolluqların nazərə çarpır, her təref iki-üç qarşılıq otu sıx bitmiş, çiçəklərinə sülənləmiş cəmənliliklərdi. Əhad emi herden başını qaldırıb semaya baxır ve öz-özüne:

- Şükür, deyəsen, bidden ötdü. Seher ele bildim, leysanniyajax, - deyirdi.

Bir azdan binalar görünməye başlıd. Qara keçəndən titkən alaçığlarla bərabər, hərbçilər üçün nezərdə tutulan brezənt materiallarından iri çadırlar dikdirildər topa-topa görünürdü. Dağetəyi yastana çatanda sol tərəfdə gözönündə sūfə kimi acların, maili, üzüyinəsə sallanın və etəye endikə genişlənen düzünləndiklərini birləşdirən aralı salınmış binaları görmək o qədar heyranedici və möhtəsəmidir ki. Bu cür zirevdən durub üzüyinəsə uzanan geniş düzünlü sonralar Sanbarba dağlarından baxanda gördüm. Dörd gözlə her tərefi seyr edir, görküldürməyi yaddaşma köçürürdüm. Men ilk dəfə idi ki, hündürükden - zirevdən aşağı baxırdım və o anda özümü bütün o dağların yaxısi kimi hiss edirdim.

Biz yaylağa çatanda Süsen nene sacda yuxa bışırıldı. Kerme tüstüsünün qoxusunu o dağıqə alırdı. Buralarda meşə olmadığı üçün ancak kerme ve tez kandırıldırıllı. O, kılık görənde yuxanı sacın üstünden götürüb qıraqdakaların üstünde qoydu ve Əhad emi ile birlikde dəveleri xixatmağa başladı. Bacımı ve meni yere qoyub üzümüldən öpdü, sonra yüksəkleri alaçığa daşımışa başlıdalar. Yorulmuşdum ve heyecandan öldürüm. Qarsıda meni ne gözlöyirdi? Burda günün necə keçəcədi? Həm de elə bil icməde bir qader qorku da vardi: burda qala bilməmək, qırıbsemək qorxusı.

Süsen nene dərhal yemek tədarüküne başladı. Alacıqın ortasına saldıqı süfrəye şor, pendir ve nefre yağı, təze yuxa, çolpa çıqtırması qoydu. Bərk aćmısındı. Ańcaq olımız yemeye uzatmağa gəkinirdi. Əhad emi:

- A bala, yemeyinizi yeyin. Dədəninin göndərdiyim bir ay yesək, qurtarmış. Utanmayın, burda utanmaqla olmaz.- deyib bizi ürekledirdi.

Yemekden sonra Süsen nene yere döşəkərlər atıb:

- Yol gelmişir, bir az yatış dincelin, - deyib üstümüze salmaq üçün yüksən bir böyük yorğan çıxarıdı. Yütməq istəməsem de, hem yorğun olduğum üçün, hem de doğın seni havası vurduğundan, bönməyi yere qoyan anda bal kimi şirin yuxuya getdirmi. Aylında artıq gün dönməyi, kölgələr üzənməja başlamışdı. Cəd yerimdən qalkıb bayra qədəm. Kiçik sendellərimi ayağıma keçirib maili düzənliliklə üzünenləşə götürdürləm. Arxadan Süsen nenenin sessini çıstdım:

- Booy, Allah, sen saxla, bu uşaqa nooldu? A bala, yaz buzovu deyilsən ki, yavaş, yixıl olərsən.

Onun sözleri aǵızında qaldı. Qabaqdakı kiçik qayalıqları herlənilən sola dolaylanaraq düzənliyi ayaqlarına doladırm. O tərəf-bu tərefə o qəder qədəm ki, nefəsden kesildim. Və qadıqçı hiss edirdim ki, ayaqlarım yera daymir. Heqiqətən, dəymirdi. Həmin andan Tanrınnın yaratdırılanı baxıb fərhələ gülümsədiniyi hiss edirdim. Axası üstə uban semaya tamasa etmeye başladım, bir az dincimi alib nefəsimi dərkidən sonra durub bütün cıçəkləri qoxlamışa, bir-bir oxşamışa, nezərdən keçirməye başladım. Cəmənlilər əlvən rəngləri toxunmuş böyük, gözəl xalıya bənzeyirdi. Göz işlədikə uzanan genişlikdə bol-bol aćmış lalelər, qantəperler, soğangülü və dağ qərenfilleri, salxm-salxm, buta-buta, püsskülli, adını bilmədiyim qırımları, sarı, bənövşəyisi ciceklər oxşayırdı. Başının üzündə buludlar sıxlasmışa başlıdalar və üşüdüyüüm hiss etdim. Qəfildən içimi bir qorxu bürüdü, alaçığlara təref yürüdüm. Öz alaçığımı yaxın üç-dörd iki sal daş vardi, sakit təbəti, xasiyyətən mötəddil bacım ve Seməngül quramadan siliqə ilə tikilmiş əlavə rəngli döşəkərlər üzərində oturub səhəb edirdilər. Gördüklerim mənə nağıl kimi gəldi. Xatirələrinin astanasına yenice qədem qoyduğum yaylaq heyati ne qəder eylənceli və gözəl olsa da, axşam düşməye başlayanda qırıbməye, evimizdən, anadanın ötrü darxınməga başladım.

Gecə yarısı dəshəti gurultuya yuxudan ayıldım. Qorxudan az qala bacının qarına giracekdəm. Gőy ele guruldaydı ki, sanki dağlar uçulub tökülecekdi. Alacıqı döycəleyen yaşış damallarının sesi gelirdi. Yan-yörəməzdən axan suyun şirlıntısı aydın eşidirdim. Tez-tez ildim, cıçır, alacıqın qapısının yanqlarından işığı gözümüze düşürdü. Men ağlamağa başladım. Seməngül manı qıraqçılaşdı:

- Qoxma, burda ne var ki, bizim alaçığ qara keçədəndi. Ona görə de ildimi keçirmir. Dağda esas qurub bandı - ildimi vurmurasından. Yan-yörəməzdə de dədəm dərin arx qızılı, gelen su ordan axbı gedir, - dedi.

Onun arxayıñ danışığından bir az ürekledim. Bacının qolunu qıraqçılaşdı ona qıslıdım. Qaranlığın içindən San Əhədin səsi gelirdi:

Ağ dəvə düzdə qaldı

- Andra qalma səni. Ele bilirdim, ötbü keçib. Deme, hərənib bir de qaydırıb. Heyvana ziyanı olmasa yaxşıdı.

Şeher oyanan kimi, cəld bayırı qazdım. Düz-dünya par-par yanırı.

Süsen nene sağına getnmişdi. Seməngül bacımla çay tədarükü görürdü. Onların danışığından başa dündüm ki, bu gün qızırlarla Səndlü bulaq tərefə gəzməye gədecekler. Sebirsizlik yola düşəcəyimiz saatı gözleyirdim. Seməngül bər neçə yurnuta qaynadbı çəntaya qoydu. Sonra yuxa arasına bal yaxıb üstü-üstü yığıdı. Bir azdan qızlar bizi çağırırdılar, yola döyüd. Böyük cəmənlilik keçib qırçışa görünüb qayalıqlardan sola burularaq bidden aralı iki təpenin arası ilə dərəyə endik. Qızlar yol üzünü tikanlı toppuzlardan yığır, tikanlarını təmizləyib içindeki findiq boyda yaşı kürəcili qazlarını atırlar. Men de onlara qoşuldum. Onlar hem de rast geldikdə daşlarından tapdıqları və coxu qaramılı rəngde olan davəgözü - obisidiani ciblərənən yığırırdılar. Bir azdan bulağa çatdıq. Adını eşidəndə ele bilmədim ki, bulağın suyu südlə qarışır axır. Lakin su göz yaşı kimini dumdur idı, ancak hərən üzündə aǵ ləkələr göründürdü. Beyidlər ki, suyun axıb geldiyi yataqda, yeqin, aǵ şüxurlar var, ondan ola biler. Qızlar etrafə dağlışlıq quzuqlağı, qırxbuğum, xincilovur yığmağa başlıdilar. Men ancak tikanlı toppuz yığır, təmizləyib yığırırdı.

Günortadan sonra, ordaqların dili ilə desək, "oba"nın gəzməye başladım. Yan-yörəməzdən olan alaçığları ötbü əks tərefə gedəndə qefletən yerimde donub qaldım: obanı düz ortasından üzünən yarı bölen eni bir bataqlıq zolağı üzənbən gedirdi. Eni on beş-iyirmi metr olan bataqlıqdan keçmək üçün sanki əlla düzülmüş kimi tebi封锁 şekele özüllər yenin tekine direnir iki sal daşlar vardi. Bataqlığın o tərefinə Aşağı oba, bu tərefinə isə Yuxarı oba deyirdi. Sonralar o bataqlıq haqqında coxlu rəvayətər etdi: kiminse ulagi yüksəkli-zadlı batıb, teke qulqları görünürən, Səmənderin bir qəşəng köşəyi batıb orda. Əllişin qardaşı gecə keçmək isteyib, bədreibyl yuxılıb, canaat hayına gələnəcən gec club ve s. Cın dəmirdən qorxan kimi o bataqlıqlardan qorxdum. Heç xaxına da getmədim. Obanın yaxınlığında geniş sahələrdə isə berk, qranit daşlarından səlli ie onyub düzüldülmüş və ora-bura sepələnmiş iri qoynu fligurları vardi. Onları bu hündür dağlıarda kim ne vaxt düzüldəmisi, ne üçün bir bele çoxdu? - deyə döşürür, heresinin aǵzi bir semte baxan, bəzisi ayaqda, bəzisi yixılı heykellərin üzərində oturub at kimi "çapirdim". Onları taxixinin min illəre gedib qıxdırdıqı deyirdi.

Həmin güz qızlar mənə daş xinası göstərdilər. Geniş açılmış el kimi düzənlükde qabara bənzeyən tala-tala alaçaq qayalıqlarda mamır bənzər yaşı, qaramılı, bozumlu rəngli daş xinası eməle gəlmədi. Onların üzərində azəq su tóküb əslidir, kiçik daşla sərtlib hell edirdim. Orda qaldığım müddətde bir gün olmuş ki, kiçik, ariq barmaqlarına daş xinası yaxmayım. O xinasın iyii, etri indi de burnumdadır. Bezen xina qoyub alaçığa qaydında yemek vaxtına düşür, qızlar və Süsen nene ne qəder etəsərlər de, əlimin xinasını yumar, qurumasını gözleyirdim. Bu vaxt on çok Süsen nenenin qanı qaraları:

- Bu qız gedənəcən etinə bir damcı su seyirtmedi, ayaqüstə ikilik taxta kimi gəzir, - deyirdi.

Əhad emi isə:

- Balama qurban, eybi yox, xinan quruyar, sonra yeməyini yeyərsən, - deyir və arvadına, qızlara müräciətə, - bu usaqın payını saxlıyın, sonra vərin, yesin, - deyərək mənə haqq qazandırır, her nazımla oynayırdı.

O çəmənlilikdə böcəklərlə oynadığım, kepeñkərlərə üçüşdüğüm anlarında barmaqları daş xinası ilə qıqqırmızı boyanmış, her gün başında çičeklərdən

çaleng hörmüş halda dolaşanda özümü təbietin, o dağların bir parçası kimi hiss edir, ruhumu doyururdum, qarını doyurmaq ağlma da gelmedi.

Maraqlı hadiseler geceler başlıdı. Aşağı obanın cavanları yüzib Yuxarı obanın cavanları ile oyun təşkil edir, eynilərdiller. Cavan oğlanlar qız paltaları, qızlar işe oğlan paltan geyinlər, ellerinde kermenən düzəldilmiş uzun məşəllər, obanın konarındaki meydandaçada çalınan qarmon ve zurnanın səsine rəqs edir, min cür oyundan çıxırlardı. Burda tamaşaçılar da çoxdu. Semengül de atasının gen şalvarını ve boz penceyini geymisi, uzun, xurnayı saçlarını qarağır papağın içinde gözlemləndi. Onu papağından hamı təmələrdi. Oynaların içerisinde Semengül hamidən gözəl ve qaydasında rəqs edirdi. Kişi rəqsini o qəder məhərətliyər və ince hərəkətlərdir ki, hamı halay vurub el çalmışa başlıdı. Aşağı obanın olan ve qadın paltaları geyinmiş biri orta tələğə düşüb onunla rəqs etməyəcəkləri də onlara qoşuldu. Men dörd gözle tamaşa edir, bacının elini ise buraxırdı. Bacım heveslenib oynamanılla qoşulub ve elindəki məşəli menə verdi. Birdən qadın paltan geyerek Semengül rəqs edən oğlanın onun işləndən tutub Kenara - qaranlıqda çəkib apardığını gördüm. Cəld, əlimdə maşəl, camaat yənbər o şəmtə qədəm. Xata dan olan kimi, məşəl elimdə sondu. Ancaq onların geyimli şəmi gözden qoymurdum. Adam boyundan bir az hündür olan topa qayalıqlara çatanda hemin oğlanın Semengülün elindən tutaraq:

- Ölürmən sendən ötrü. Razılığını ver, dədəməli elçi gönderim. Onsuz da sen manimsen. Başqa birne razılığını versən, ikinizi de bıldırmərəm, - dediyini eşitdim.

Yerimde donub qaldım. Hansı səmtə gedəcəyimi kəsdirə bilmedim. Semengül oğlanının alındıñ qurtarın oynayanlara təref qacaq mən de onun ardına götürürüm. Semengül mənim onlan gördüyüüm bilmedi. Bir azdan oynayanlar torluq dağılılsılar.

Səher günü Süsən nene seher yemeyindən sonra:

- A qızlar, bu gün xalçaları yumaga gedəcəyik, - dedi.
- Nane, yundan da götürök, - deye Semengül dillendi. - Buranın suyu yaxşıdı, yunu temiz əliyir. Eve axşayın gedərik.

- Bu gün xalçaları ancaq qatdırındı, - deye Süsən nane etiraz etdi.

Biz xalçaları qotluqumaya vurub Aşağı obaya təref gedəndən qorxudan zəhrim yanıldı. Baṭaqlıq keçib o tərefə - dəreysə emmeli idi. Ağlıyib özümü oldurdum ki, qorxum, batacam, palçıq ağzımı dolacak. Süsən nene ve Semengül daşların üstü ilə o təref-bu tərafə neçə dəfə keçib meni axşayınlardı. Axır ki, eše-eše baṭaqlıq keçirdim. Ayağının altındakı daşlar çox möhkəm idi. Xeyli türkəndləndim. Dəreysə enende gözlerime inanmadım. Dərənin dibi ilə gur sulu dündürücəydi. Maraqlı bu id ki, çayın yatağı ve kenarları dümdüz, iki sal daşlarından ibaretdi. Sanki el ilə yonulub düzəldilmişdi. Buna görə de səli eləl, dinməz axırdı ki, səsi çıxmır. İki qadın heveslə İslanmış yunu daşın üzərində taxta toxanla döyr, biri de da suşayıb tökürdü. Süsən nene ve Semengül xalçalarını suda isladıb daşların üzərinə sərdilər. Sabunlayıb su tökərk köpüklendirir, demir qapqaqla süründürür. Bacım da heveslə onları kömək edirdi. Semengül donunun steylini belinə bağışlı kemere taxmış, aq, qəşəng ayaqları, bəldilərini tamam çölde qalmışdı. Onlar işlərini bitirdiklərindən sonra Semengül etrafı nezərdən keçirib heç kim olmadığına emin olduğunu sonra birdən bütün paltarlarını soyunub soyun dərin yerinə cumdu. Süsən nene heyacalanı:

- A batmamış, soyuqılıyb dəlessən, qızmışsanı? - deye, - Semengül suyu heveslə sapıldılada-sapıldılada yuyunur, hərən suya üzərinə gözlerini yumurdu. Bu anda onun gözüyumuşlu ve gülümseyən sıfeti, döşəri sudan

cöldə qalır. Mən utandığımdan daha orda qalmadım, dərənin qəşəna çıxbılap uzaqları baxmağa, etrafı nezərdən keçirməyə başladım. Birdən bir oğlannın daşların arasına sinib Semengülə baxdığını gördüm. Oğlan meni görəndə ilk kimi yerdən sıçrayıb obaya san qadı. Günah iş tutmuş kimi, pis olmuşdur. Onun Semengülə baxmasında mürdar, iyrənc ve natəmiz bir şey hiss etdim. Yena de bunu heç kime demədim.

Xalçaların suyu çəkiləndən sonra getirib alacağı yanındakı daşların üzərinə sərdilər. Gecə yenə dehşəti gőy gurultusuna yuxudan oyandı. Süsən nene deyin-deyin:

- İnsafı kesilməmiş qoymadı ki, xalçalar quruya, - deyib bayra çixdı. Bacım da onun arxasında çıxanda mən de qorxudan onuna beraber getdim. Yaşı hələ başlamamışdı. Süsən nene ve bacım hərisi bir xalçanı bürməleyib götürürək içeri girdilər, onların ardında qayıtmış isteyəndə çaxan şimşəyin işğında alaçığın bir az konarda Semengülə qucaqlaşmış hemin oğlanı gördüm. Semengülün açılmış aqşappaq sinesi görüñürdü. Saçları dağının haldə kürayne tokulmuşdu. Şimşəyin işğında o, cəzibəliyən çox qəşəng göründürdü. Tez içeri qacıp yerinə girdim. Əhed emi alaçığda yox idi. Qarovel çəkəmk növbəsi ona çatlığından, yarıcısını götürüb dəvəleri ilə beraber, ağıllanın yanına getmişdi. Süsən nene ve bacım növbəti dəfa qoltutlarında nem xal içeri Semengülə birləşdə girdilər. Onun cöldə evin adınına nəce qoşulduğu eli hemin gecə kimi mənə qaralıq qaldı.

Seher Sarı Əhedin sessiye oyandı:

- Maadıyya heeeey, xlixxx, xix, Beyzoy, Beyzooy, xix, hoyra, xix.
- Əhed emi devenilərinə getirmişdi. Süsən nene:
- A Süsəngül (o, Semengülün adına uyğunlaşdırıb arvadına bezen: "Süsəngül", - deye müraciət edirdi), gühortadan sonra usaxlar getsin, aşağında - Qırvayın obasının alaçığımızı getirsin - dedi.

Menin zehrinin yarıldı. Demek, "usaqlar" deyəndə, meni de nezərde tutur. Yene deveyə minəcəyim düşüşündən qanım qaralı. Ancıq həle günortaya çox vardi. Dəvelər alaçığa yaxın bir yerde yatmışdır. Asta-asta gövşəyirlərdilər. Əhed eminin szizləyidilər nerin - Beyzoy adlı devenin ağızının yanları türpüçükələr idi. Semengül Süsən nəli birge nem xalları yemənəsindən üzərinə seridi. Beyzoy daşları yaxın yatıldı üçün o, deyinmeye başladı ve elindəki cubuqla dəveni vurub sürünə-sürünə o tərefə çəkilməsini istədi. Beyzoy döndürümə Beyzoy üzünə Semengül təref çəvibrən ağızındakı bütün türpüçük onun üzünə türpürdü. Men evsələk qorxdum, sonra sıfeti türpüçükədə görünəmələn on Semengülə baxanda uğubun getdim. Telək kimi o təref-bu tərefə qaçır, gülür, qışqır, içimde elə sevinirdim ki:

- Oooox, oox, yaxşı oldu, eceb oldı, lap yerində oldu. Sen geceler çıxbı o gedə ilə görüşməyədin, dədenin devesi de səni o günde qoymayıyadı, - deye düşüñür, qisas almış kimi, şadlığımdan atılıb-düşürdüm.

Süsən nene eve qacıp sehngi getirdi. Semengül üzünü yuyandan sonra ağaçı götürüb deveni vurmaq istədi. Əhed emi ve Süsən nene qoymayıdalar:

- A bala, davayenən zarafat olmaz. Be yadına gelmirməli, bax, Bi Beyzoyun üstündə Madiyə gecə tərəkəmenin bir yekə kişisini öldürdü. Əlinənən gütünə alıdxı.

Maraq meni bürdüd:

- Əhed emi, kimi öldürdü, niye öldürdü? Beyzoya neyələmisidər ki? - deye dalbaladı sualları yağıdırmağa başladım.

- Tərəkəmedə tanışlarım-dostlarım çıxdı, - deye Əhed emi söze başlayanda papagını təpəsinə təref itəledi. Alnı aq, sıfeti qıpışmazı idi və eله qıriba görkəm aldı ki, tanımadığım bir adamdı sankı. - Bir dəfa Muşoy oğlu

Cebreyil men şehrə gedəndə təpşirdi ki, ona bir kise kırmış alım. On dörd əsağı vardi. Kırmışlı alb getirdim. O, bılırdı ki, hemin günü gelejəm, malının dalınca gelmişdi. Coxlu qonağım vardi, söhbetləşdik, geje düşdürücü. Alıcıda yer olmadığı üçün Cebreyil yipincisini götürüb alacağı yanında yatmağa getdi. Bir döşək verdik, altına salıp yapınca büründər yati. Yukarıda də yanına nüvəsi. Madiyeni xıxlədib dizini bağışmadım. Beyzoy balaca idi. Geje kırmışın iynə alb, gelik kiseni dağıtmış, kırmışından yemişdi. Cebreyil da, eləmə tenbellik, deyəneyin qapılıp Beyzoya möhümən çekmişdi. Sesinə çıxdıx, kişini sakitləşdirildik, kırmışın galanını yığışdırıb, alağıça getirdik. Şəhər yaxın Cebreyilin bağırtısı obanı başına götürdü. Bax, hemin bu Madiye dizin sünbüşü Cebreyilin sinəsinə çökmişdə. Balasının gözü qabağında döyüyü üçün qisasını almaq istəmişdi. Qarmanın altına girib dəveni qaldırıb, kişini sürüyb çıxardılar. Qabırığalar qırılmış, ağı cıvəri zədələnmişdi. Ağızından qan gelirdi. Qiyamatı bayram qopdu elə bil. Dədim, ölecek, dam dolusu uşaxları yetim qalacax. Bir yaxşı arvanam vardi (birhürgüclü ve ikihürgüclü deyədən töreyen), onu qurbanı dədim. İncevara, kişi sağaldı, arvanam Kemsəye qoymadı. Dedi, ver özüme. Verdim, getdi. Bir yekə qanın qurtardım.

Məni en çok təecübündən Əhad əminin o boyda devəni qaldıra bilmişdi id. Birinci dəfə görürüm kimi, altından yuxarı ona diqqətli baxdım. Iri elleri, yoğun barmaqları berkilyüktür-kütür olmuşdu, tünd yaşlı ranglı atlas parçadan ikiqat titkılımsı qurşaq beline kip sarılmışdı, enli çıvınları, tükəm bedəni ilə bu adam mene yenilmez cəngavər kimi görünürdü.

- Əhad emi, bes Madiyaya bir şey elemənid? Cəzalandırmadız?

- Yox, a bala, ne caza? Madiye menim ocağımın bini-bereketidir. Bu etrafda onun kimi maya yoxdu. Balalañ da özü kimi xasdı. Bax, bu Beyzoy köşək vaxtı bir az sisqa idi. Deyirildi ki, yaqın, cinsi qarışır. Ancaq men bildirdim ki, onnan qəşəng bir biçir olacaq. - dedi.

- Bir gərə, Əhad emi? - sual dolu nəzərlərimi yenə ona dikdim.

Mənim her şeyle maraqlanmağım Əhad əminin xoşuna gelirdi. Suallarına heveslə cavab verirdi:

- Birgə, a keçi qız, ikihürgüclü devenin erkeyinə deyilir, - dedi.

Əhad əminin dəvelərə ad qoyması da mene təecübülər gelirdi. Sonra öyrəndim ki, bəi etrafda devesinə ad-goyan elə tekə Əhad emidi. O biri devesinin adı Xanzoy idi. Bunu eşidəndə gülümşəndən öldüm ve:

- Əhad emi, Madiyeni adını gərək Madiye yox, Şahzoy qoymayız, - deyib uğundum. Bacım mənə baxıb gözünü ağardır, göz-qas edir, susmağıma işarə edirdi. Men işə:

- Beyzoy, Xanzoy, Sahzoy, - dey-deye atılıb-düşürdüm.

Əhad emi biqaltı gülmüşünüb:

- A keçi qız, sen, deyəsen, pişik bası bəzəyənşen axtı, - dedi, - gel sənə bir şey də danışın. Dəvəmən ad qoymasıdım, indi heç Beyzoy yox idi.

Yeni bir həkaya diniñəmək istəyi şitiliyi unutdurdu. Daşın üstüne çıxaraq ayaqlarını salayıb yelleyəmə başladım. Əhad əminin sesinin ahengindən maraqlı bir şey danışaçığa emindim.

- Bir de fəsa aşığı obalara - tərəkəmələre heyvannar üçün daş duz getirməyə getmişdim. Bızmən obanın yastıklarda görmüsündən haa, iş, sal duzular, heyvanları yalaması üçün duzlaşa qoystuqlarımız, bax, onnan. Gejəye düşdürücü orda galasi oldum. Madiyeni xıxlədib dizini bağladım, Beyzoy da yanında idti. Tərəkəmə uşaxlarının Beyzoya gözüdür. Araya alb apanır, obadan kenar ağıla sırlarlı. Tezden durdum, gördüm, Beyzoy yoxdu. Ne ilahə eledim, boynuna alan olmadı: "Burda yoxdu, biziñli deyil." - deyib

durdular. Hündür bir daşın üstüne çıxıb elimi qulağımın dibinə verdim, var gülümşəndən dörđ terefə: "Beyzooy, Beyzooy, hısey, Beyzooy", - deyib çağırdım. Burunun o tərəfinin, tərəkəmanın ağıllının bir anqırmaq elədi ki, gel görsən. Astaca gedib ağılı açdım, Beyzoyu çıxarıb getirdim. Onnan sonra təra onnaran "salamaleyküm" eləmedim. Etibarları sinix çıxdı. Ancak başqa obalarla yaxşı, etibarlı tərəkəmə dostular var. Bel başlamıq olur.

Bundan sonra mən bir daha Əhad əminin dəveləriniñ adına lağ ele-midim.

Güntərədan sonra Əhad emi Beyzoyu götürüb:

- Mən yuxarırla - kürd Əhəmedin obasına gedəjem. İşim var. Uşaxlar getsin, Qırvəyin obasının dediklərimi getirsin, - deyib getdi.

Bu vaxt bacının üzüne baxdım. Sifeti qıpırırmazı idi, alışış-yarındı. Süsen nənə elini onun alıhma qoyanda:

- Bay, evin tikilisini, senin qızdırıman var, bala. Allah, sen kömək ol, amanat uşaxdı, - deyib əl-ayağa düdü. Bacıma yer saldı. Çay dəməlyib cürbəcür mürabə, otar getirdi. Menim qanım bərk qaralımdı. Həm bacımin xəstələnməyin göre, həm da elə düşünmüşüm dır. Səməngülə bacı gedər, men qararam. Uzaq yolu dəvə ile getməkdən canım qurtarar. Ancaq indi artıq qız yolum qalmamışdı.

Səməngül ve mən Madiye ilə yola çıxdıq. O, qabaqda, men isə arkasında tərkiblə üzülaşıq - bataqlığı yanı ilə uzanan çıplar Əhad emi dediyi obaya sallandıq. Bataqlığı o tərəf keçməydim üçün sevindim. Həmin oba o qəder də uzaq deyilmiş. Çünkü burunu dönen kimi uzaqdan qaralanlaqlıqları göstərən Səməngül:

- Bax, ora gedəsiyik. Qırvəyin obası odu, - dedi.

Obaya - üzüñiyyənə gedən yol aşğılarda enləndirdi, yeni ordan fayton və ya arabə ilə, yük maşını ilə de getmek olardı, menzil başına bir az qalmış, yolun üstündən iki bir qoz ağacı göründürdü. Manım ağızın etrafı avıldılardan ağaca nece yaxınlaşdığını bilmədim. Səməngül onun altından keçəndə eyildi ve məni xəborad etməyi unutdu. O əylən kimi düz bölgəzimə dironən dələyi dayanmış qoz ağacının budajını görən anda elimi Səməngülün belindən boşlayıb budajdan yapıdım. Dəva və Səməngül altından çıxbırdılar, budajdan sallaq qaldı. Ele cikke cəkdik ki, qışkırtma obanın yaxınlığında quzu otaran cavan uşaqları döñüb baxırlar. Bir-ikişisi bize san qaçmağa başladı. Elə bax vaxt sanki yerin dibindən çıxan bir atlı gülə kimi mənə tərif cumub ayaqlarından yapıdı:

- Əlini burax, seni təltuşarı, qorxma, yixiləmə qoymaram, - deyib meni astaca silkəleyər, əlimi budajdan qopşarmağa çalışırdı. Ancaq ellərin kelbətin kimi bir-birincə keçmiş, budajdan elə yapışmışdım ki, yixiləmə qorxusundan aqşaq istəmirdim. Həmin adam elimi birtəhər budajdan qoparıb meni qıcağına götürərək birbaşa Madiyəni sari getdi və Səməngülün tərkibinə qoysdu. Madiye dayanıb gözleyirdi, heç qımlıdanmırı da. Bu vaxt o adəmin Səməngül çayda çımarən ona baxan oğlan olduğunu təmidir. O, göydəmlər bir atı minmişdi. At sanki nüggallardı kimi, ele qəşəng, oynaq, yarasaçı idi ki... Menin gümzündən düşən həmin oğlan atın üstündə çox fərqli: gözəl göründürdü. Dündüz, qapqara saçları xas olaraq yanagları qıpırırmazı idi. Madiyənin ikiqat düzülmüş kirpikleri kimi sımsıx kirpiklərin ehət etdiyi gözleri qəşəng və işli idi. Əyninə böz köynək və derdən qolsuz gədəkə geymişdi, kəmərindən asılan qandan qəşəninin bezəklə destayı göründürdü. Gülməsər gözələri Səməngülə dikkis, Səməngül da ona baxıb gülmüşəydi. Onlar beləcə bir an baxışdıqdan sonra Səməngül:

- Saq ol. Mərdan.- dedi

Her şey tersine dönmüdü. Xoşum gelmeyen, haqqında ikrahla düşün-
d跟你說，我會把這段話翻成土耳其文。你聽起來怎麼樣？

Biz Qırvıneyin obasından tez qayıtdıq. Alacığına getdiyimiz adam - Qırvıneyin arvadı Münəvvər na qeder tekildi eldeşse, Səməngül çay-çöreyi qalmışdı. Mən hiss etdim ki, Mərdanıa görə ordu ləngimədi. Alacağımızı - üst-üstə yığılb kip bağlanmış beş edəd hazır motal derisini götürüb qayıtdıq. Hemin qoz ağacını keçib oyaq galaxın döşə çatanda Mərdanın atı cəmənləyib buraxıb bürüyə üstə uzandığını gördüm. Bütün görən kimdi cəld qalıxb yehəre atıldı, atı müşqurub yanımızda o təref-bu tərəf seyirmeye başladı. Səməngül Mərdanıa baxış içün gülür, alına, gözünün üstündə küləkləşmiş şabalıdı, qırıq saçlarını barmalıqla yana dəralayırlar, telleri yene ters, sıltaq uşaq kimti gözünün üstündə oynasınaq başlayırdı. Bu göydəmir atlı oğlanın Səməngülin çılpaq bedənini baxmağını tamam unutmuşdum. Bütün etrafımızı sevgi, mehbəbet hələsi bürümüştəm.

Biz Aşağı obanın qəşərini çatanda Mərdan bir anda atını oynadıb yox
oldu. Eve gələn kimi bacının yanına gəcdim. Bərk yuxuya getmişdi.

- Oyatma, kəlklikotu, qanteper içirdim, təriyib. Qoy yatsın, oyananda evvelkinnen de yaxşı olacaq. - deva Süsen nəna manı xəbərdar etdi.

Seher oyananda yorgınan altında üzüldüm hiss etdim. İçeri de alaqrانىلىك. Alaqىndan bayraq خدا sunumam her yeri büründüyün göründ. Göz gözü göründü. Sanki bütün dünya qaldığımız bu alaqىndan ibaretti. İçime bir seksinti çıktı. Alaqىndan bir az o yana سەمئۇگۈ و سۇسەnenenىسى gelirdi. ئەhad ame vone vox id. Onlar içeri mühâbiha ede-ade girdilar.

-Nene, vallah, ayının fırsatı aradığı havadı. Elə qabağına kim çıxsa, gapazlılığını yaparax. - deva Samanqül varızarafat-varıcıiddi dedi.

- Yox eşi, daha o vaxtlar keçdi. Hamının tūfengi var. Oba da doludu itnən. Kima nevliyajak ayı? - Süsen nana cavab verdi.

Samanyül birdan qadqaraq cakib:

-Nənə, birdən bir şörgözü geldi, səni qoltuğuna vurub apardı, özüne arvad elədi, alıp hara catacaq? - deva hic-hic Süsan nanəye baxdı.

- A xatakar, menim qorxum yoxdu, aleyim elənib, xəlbirim göydə fırınır. Hem de, kişim qan eliyir. Sən özünnən qorx. Cavan, qəşəng qızsan. Səndən kim keçər? Handa gala, avı ola. - devib ona səfası.

Söhbetin meşzini sonra anladım. Dəğdiklərin arasında gəzen revayetlərə görə, guya ayalar qəşqən qadınların sevirlər və oğurların mağaralarına aparırlar. Ona döyündəm ki, oya çox vaxt dumalanı havada ova çıxır. Külek ona terəf esəndə iller ayının qoxusununa ala bilmirler. Qefil dumandan çıxbıb heyvanları coltuşuna vurub arar.

- Süsən nənə, uşaqları da aparır ayı? - deyə qorxudan iri açılmış gözlərim ona dikkim.

Arvad birden elini eline vurub:

- Ayı seni neilyeş? Dışa dayesi bir şey var sənde? Ələngə geldin, eləngə de gedəcəksen evlinz. Gör bınan nəce eməlləsidi. Yanağına qırımlıx gelib. Şən daya kimə oru-bura qəçmənən başqarışdır. Yədiliyən üzünə çıxmır, - deye mənə satasaraq güldü. Hem de manı qorxudan çıxmağın istədi. Üreyim xixli, süfrənin qırığında oturmuşduq, tez ayağının birinə kenara uzadıb isti şalvarını yuxarı çəkərək ayağına baxdım, sonra qolunu çırmadım. İkisi de çöp kimidi. Onları üçü de uğubun getdilər. Aynın menə bəyinləşməyacığını düşünüb bir az toxadım. Ancaq həm de part olmuşdum. Özüme söz verdim ki, çox yeyib kökələcəm, mənə eləmə deməsinələr.

Ağ dəvə düzdə qaldı

Üç gün evden bayıra çıxı bilmedik. Duman çekilmek bilmirdi. **Əhəd emi:**
- Tufan olmadığındansa, duman olmayı yaxşıdır. Ne qədər davam etse de,
cekilib gedəiek. - deyirdi.

Eşitdim ki, burda ele güclü tufanlar olub, alaçıları götürüb aparıb. Hetta inekleri de araparaq uzaqlara atıb. O üç günü tezek sobasının yanında oturub Süsen nene ve Thəd eminin maraqası söhbetlerine qulaq asdım. Thəd emi tufanla bağlı bir ehvalatı danışdı:

- Bir defa Öhmədgilnən yaylağa gəlirdik. Kürd Öhmədin oğlu Şərif

Semtgünden iki yaş büyükler, bunlar lap usaq idiler. Qanlı gölün yanında ikisini de götürüb hersinini devenin belinde miyilığımız mefşenin bir gözüne - mitillerin üstünde qoydus. Tufan bizى yolda haxladi, özüm daldaya veril qayaların arasında gökbe bend aldim. İndyecen o cür güdü tufan görmemişem. Devenin ovsarını almadı möhken saxlasdım da, birden elimim çıxdı. Tufannan gözümü açıp bir yere baxa bilmir, daldalandığım yerden çıxa bilmirdim. Elim yerden-göydün üzüldü. Birce Madiyenin hünérine güvânır, etibar edirdim. Onda gözüm sevgi ki, Madiye özü çokub yere, dizin-dizin qayaların arasına sürüñür ki, kükük uşaxları mefşeden götürüp aparmasın. Birteher mefşenin ağızını büzbü bağladım, tufan vavasivannan sonra saç-salamañ delib çıxdı.

Oba cavalları Əhed əminin növbəsini çəkdilər, dumanda onu qoyun herləməye, ağillara baş çəkmişmə qoymadılar neçə gün. Onda hiss etdikim, Əhed əminin bu obada nüfuzu, hörməti böyükdü. Alıncaqda dastaq qaldığımız bu üç günde menim diqqətimi çəkən bir sey de vardi: Əhed əminin Sūsan nənəye müsbətliyi. O, avradına en çox: "A xatun" - deye müraciət edirdi. O qəder qayğılılıqla, o qədar sevgi və hörmətə yanarşıdı ki Sūsan nənəye. Bunu evvelə heç hiss etmemişdim. Samovarı özü qaynادı, çayı qızdır üzərə damırlayıb sürdü. Aşxan döşkəleri yuxarıdan özü dəşəvəcə təzir, cəhər və ya vükkəs təzirlədi. Sūsan nənə de arına nazlanı:

- A Sari, qoy özüm eliyəjəm. Sən otur, ancaq elinə fırsat keçib, bir dincəl,
- deyib onu eziyəldirdi.

Dumanlı içinde menim üçün en dehşetli problem zəri ehtiyac üçün alaçığdan bayraq çıxmır olsmuşdu. Bacıma ve Səməngələ direnib ikisindən de menimle getmesini isteyirdim. Onlar bezan eşbəriş, menimle getmek istemirdilər. Aynın qorxusuna canıma ela çökürmüşdə ki, bir an yadımdan çıxmırırdı. Ve bir dəfə alaçığa qayıdanda məndən bir az aralı six dumanın içindən lənən camış manğırtısına bənzər boğuş ses eşitdim. Özümü güle kimisi alaçığa salaraq:

- Süsən nene, aylı var, aylı! Düz alaçığın yanına gelib! Az qalırkı manı aparsın! Özüm gördüm, səsini eşitdim! - deyə qışqırmağa başladım. Bir harav-hesir salmışdım ki, qel göresən. Ancaq onların heç vecinə de olmadı.

Süßen nene

- Sen ele bilirsen, səs alaçıga gelmir? O səsi biz də eşitdik. Thəed babayın davəsinin səsidi, a bala. Bu ayının qorxusu seni birteher eliyejek. Duman cəkilib qətsevdi, bu usaqın aynası açıldı, - dedi.

Qızlar venə;

-Nene demedi ki, ayılar iskeletleri aparmır? Sen qorxma, səni aparmaz. Disini-basını qırımıyacax ki sendən ötrü, - deyib məni cırmatmağa başladılar.

Birazdan Əhadəm içəri girib leyən istədi. Getirdiyi səliqə ilə doğranmış, içi sümkükleri çıxarılmış quzu etini leyene boşaldıb:

-A xatun, ne deyirsən, uşaxlara bir deri bozartması bışirekmə! - dedi.
-Vallah, yaxşı olar, dısımızı deyişərik, - deyən Süsen nene cəld tədarük gör-

Özü çoxlu evelik, eleyiz, nane qurusu, keklilik, duz-istiot, doğrannmış lavaşanın qıxbın etin üzərinə tökdü ve soğanı elave edib qəşqəndirdi. **Əhed emi:**

- Men gedim, təndirli qalyim, - deyib cöle çıxdı.

O gedəndən sonra Süsən nene edviyyatlı qarışdırıldı eti quzunun bütün qıxbın etinin qurquq tərəfən içərisinə doldurmağa başladı. Onun dörd tərəfinə herlərin, maraqlı baxırdı. Et derinin ortasında bir qırq qaldı. O, derinin artıq qalan hissesini metal mətfləs möhkəm bağlayıb eti derinin içində kipleşdirdi. **Ə** və **a**yaq yerlərinin de dibden bağlıylı artıq deriləri kəsib atdı. Uzunsov, yunu, bəsi, qol-qıcıq olmayan quzuya benzer qırıbe bir şey eməla geldi. Düzəldiyini götürüb cöle çıxdı və alaçığın yaxınlığında Süsən nenenin neçə il evəl özəli ilə qoymayı, ağızını həmisi kip bağladıqları kiçik təndirin yanına apardı. Közün düşməynə az qalmışdı. **Əhed emi** təndirli qarışdırı, közleri qızışdırırdı. Nəhayət, köz düşündürdən sonra et yığılmış derinini közün içində baxırdırlar. Təndirin ağızını yanın örtüb alaçığa qaytdıq. Azca keçmiş, yanmış yunun iyi strafı bürüdü. Ödüm ağızına gelirdi.

- Men ondan bitikdə deyiməyim, - deyə düşüñürdüm.

Təzlikle yanmış yunun iyni dadılı - tamlı bir yemek qoxusunu evez elədi. **Əhed emi** herəndən gedib baxırdı:

- Az qalib, siz sūfəni hazırlayıf, - deyirdi.

Bir azdan iri mis məcmeyidə közdə bismış nəhəng kartofa bənzər, qızarmış bir şeyle içəri girdi. Yun tamam yanmış, dəri qıpışmış qızarmış, yığışmış kömələnmişdi. Süsən nene onun üstündən tərtəməz sildi, bıraqçaq qasıbyı temizlədi. Ortalıq getirinə iri, parlıyandın biçağı erine verib:

- A Sar, ya, görək nejə çıxbı? - dedi.

Əhed emi biçağı ehtiyatlı dəriyə cəkəndə zəif bir paqqılıt səsi çıxdı. İllik kimi bismış, edviyyatlı qızı tukeleri buğlana-buglana yarıqdan bayır çıxdı. Həmin günün heyatydından et dəyəm yedim.

Aşxama duman çökəldi. Tərtəməz semadə olımız cətacاقmış kimi yaxın görünən, sayırsan ulduzlar göründü. Menim qorxularım o dumanla çıxbırdı. Ancaq onula beraber, həmin günlerde eşidilə gördüklerim xatirində elə dərin kök saldı ki, dağla bağlı xatirelərimin en gözel və maraqlı sehifelərinə çevrildi.

Sabahdan yene oba cavanlarının səyləncələri, aşxamlar çalıb-oynamaları başlandı. Gündüzlərdət at yarışlarına çıxır, it boğüşürür, xoruz döyüdüdüründülər. **Əhed eminin** çox bezzad itəri vardi. Oba cavanları həy onları boğuşdurmaq üçün istəsələr de, **Əhed emi** heç vaxt razılıq vermədi. Ancaq onun "Qırxpik" dediyi iri bir xoruzu vardı. Yemeklərin qalığına çox vaxt ona verər, herəndən cıy at et atardılar. Bir defə Semengül etdən artıq qalmış piy və qurquq qırqlarına ona vermək isteyəndə **Əhed emi** qoymadı:

- Verme, qızım, xoruzu qurquq verdin haa, taa onnan döyüşü çıxmaz, qol-qıcıqı yaşı basajax, - dedi.

O, herəndən xoruzu götürüb obanın kenarındaki düzənlilikə gedir, Aşağı obanın kollarla döyüdürdürdü. Öz obasından olan xoruzlarla ona görə döyüdürməndi ki, deyirdi, birləbirnə lej düssəckərlər, xoruzun günү döyüşməkde keçəcək, güclü azalaçacaq. Xoruz döyüşüne ancaq kisilər və oğlanları baxırdı. Qadımların ve qızların ora getməsi qadağan idi. Oğlansayağı paltar geyindiyim və balaca olduğum üçün ora getməyin heç kəs tərəfinə varındır. Meydana atdıqları xoruzları qızışdırır, döyüle təhrif edirlər. **Əhed emi:**

- Dik-dik, dik-dik, a qızılbas haa, a seni ölmüşəsen, caynaxla haa, halaltı haa, hoyye-heyye; - deyə xoruzunu qızışdırır ve bö döyüşlərde, demək olar ki, həmisi "Qırxpik" qalıb gelirdi. Gelende xoruzu hine atar, qabığına dən-sən qoyub qapını bağladı. O yekellikdə adam bir xoruzun qələbəsinə

göre ele seviner, ele qırrelənerdi ki, heç ele bil o böyüklükdə develəri ram eliyan adam bu deyildi.

Mən herəndən Səmengülün gözən qoşurlanıb sevdili oğlunu görüşə getdiləni hiss edirdim. Ele bu arada Əhed eminin dostu kürd Əhməd oğlu Şerif üçün Səmengüle elçi geldi. Axşam lampa işığında oturub söhbət edəldər. Əhməd kişi:

- Sen irazılıx ver, payızda toylarını eliyək, - dedi.

Əhed emi isə:

- Qoy bir cavannanın ağızını ariyax, ne telesikliklid? - deyib məsələni yubatmaq istədi.

Kürd Əhməd:

- Şerif özü deyib qızı, bilir. Niye yubadax, Əhed? Xeyir işi yubatmazlar, deysə cavab verdi.

Həmi bir-birine baxdı. Süsən nene Səmengülü bir kənarə çekib:

- Samen, sənə deyib Şerif? Razisan? - deyə soruşdu.

O dəmədə Süsən nenenin sesində ele qıriba hüzn və keder, hem de narahatiştardı ki, sanki qızının razılıq vermesi anasının ölüm hökmü olacaqdı.

- Bir defə deyib. Axşam qız paltarı getib oynamaya gəlməmiş senliyi, bizim obuya. Men razılıx vermemişəm. Onu istəmirəm, - deyə Semengül cavab verəndə məsələni anladı. Deməlli, axşam senliyindən Səmengüle ürəyinə açan Mərdan yox, Şerif imiş.

Kürd Əhməd bəy onunla gələnlər məsələni hələlik yarımcıq qoyub getdəllər.

Heç iki gün keçməmiş, axşamüstü bizim obadan olan iki dağlı qadın başlışovuları özürləri alaçığa saldı:

- A Süsən, xavardan xavarın varmı? Qıvreyn obasının Hasanqulu oğlu Mərdan size elçi göndərən Şerifi qəməlyif. Deyillər, veziyəti ağırdı, dedəsi hələlik hökmətəvər xaval eməlib. Aşağıdan həkim getirilər, yarasını tikilər.

Səmengülün gözleri alacaklandı. Sifətinin rangı qaçıdı, ayaqüstə dayana bilməyib yərə öbödü. Özünü elə alımaq çalışa da, doluxsunmuş gözlərini gizlədə bilmedi:

- A deli, sen niye elə eliyirsən? Sənənik nəlli? - deyə nənesi surəsində:

- Heç ne, nəne, heç ne olmuyub, - deyə də, biderə illəri həzənə qapayıb hönkürən Səmengülü görəndə qonşular şübhəli-sübhəli baxısdılar.

Onlar gedəndən bir az sonra **Əhed emi** geldi. Bütün ehvalatı ondan öyrəndik:

- Hasanqulun oğlu Mərdan Şerifin elçi göndərməyini eşidib, Aşağı obada qabaqın kəsib, deyib ki, o qızı men istiyər. Qız da meni istir. Yoluman qəkli. O da ağızdından pərvənə biri axı, bilsərin, xatun. Ağzına gelən deyib, tutlaşlıbillər. Mərdan da qəmasını qıxbın, socub bunun qarına.

Bu sözü **Əhed emi** çox aramlı, sixla-sixla, bir az da pert olmuş kimi deyirdi.

- İndi uxşax nejədi, gərən? Be Mərdan hardadı, tutmuyublar ki? - deyə arvadı soruşunda o:

- Uşax pü döylü, yarası yaxşıdı. Ancax qohum-qardaşı, dedəsi qan eliyir. "Hayfiyyət" çıxajıyx, - deyillər, - ya tutdurajıyx, ya da evehinə qan alajıyx", - cavabınları verdi.

Birdən Semengül iki ilə üzünü tutub Yukun dibinə qışılaraq ağlaya-ağlaya:

- Dede, nollar, qoyma onu tutsunlar. Sözün hər yerde keçir. Saa qurban olum, nollar, dede, qoyma tutsunlar. Barışqı elə, Əhməd emi səni eşidər, - dedi.

Əhad əmi qapqara qaraldı. Süsən neneye baxıb başı ile işare etdi ki, yeni, çöle çıx. Hər ikisi alaçığın bayraqçılarıdır. Cölden onların gudur-gudur danışıkları geldirdi. Bu cür gergin anlıarda hemişə gözə görünmeməyə, kəndərdə qalmışa, belkə de, qorxduğum üçün bu cür etmeye çalışan mən Seməngülün böyrün qızılıb durmuşdum. Hərədən:

- Ağlama, Səmən, ağlama da, noodlar? - deye onun elini sığallayırdırm. O, eini üzündən çəkib meni qucaqladı ve bir əli ilə böyrünə sıxıb eləce qaldı. Bir azdan Süsən nene içəri girdi. Sifeti avazımızdı. Gəlib yerdən Seməngülün yanında oturdu. Onun elini elinə alıb:

- Səmən, bu iş düzələsi işe oxşamır. O usaqın Şərifin qemelemesi heç yaxşı eləmet döyü. Belkə, sözü çəp gəlse, seni de elə vuracaq? Hem de gərek, Şərifin adamları onu neylileyək, rahat qoyajaxları? - dedi.

Seməngül həc na demədi. Qüssəlli baxışlarını aşağı dikik dayanmışdı. Ona baxıb men de sixlirdim.

Uşaqlar məlek kimidirlər. Onlar görünmeyən şeyleri de görür, insanın baxışında, döruşundan, gözünün ifadesindən, aurasından qarşı tərəfin bütün fikirlerini oxuya bilirlər. Ləp adılandırmışlər de, bu baredə danışa bilməsələr de, uşaqlar böyüklerden yaxşı Görürəl. O vaxt hiss etdiklərimi sonraları tam aydınlığı ilə: "derk edirdim. Hiss edirdim ki, Süsən nene Seməngülün gözündən irəga qoymaq istəmir. Uzun illər övlad hesrəti ilə yaşıyan qadın, doğma övladı olmasa da, Seməngül doğma balası kimi sevirdi. Bu sevgidə övladla olan sevgidən başqa, nese tamam başqa bir şey - Seməngülə bir bağlılıq da vardı. Sanki onun aile qurub ocağı tərəfəməsi ilə Süsən nene uzaq illər özəbini övladlısıq ağırlırmış, tenhələrin açlarını yeniden yaşamasına başlayırdı. Hem de ev ve təserrüfat işlərində nenesinin en yaxın köməkçisi olan Seməngülü elden qoymaq istəmirdi qadın. Əhad əmi isə, Seməngülün Şərifin sevməməsinə görə rahat nefes aldı. Cünki o, Şərifin heç xoşlamıdır.

Şehəri gün Əhad əminin xəber upurduğu adamların hamisi alaçığa yığırdı. Mərdanın atası, Hasanqulun kişi de gelmişdi. Melum oldu ki, Hasanqul ilə Əhad əmi bundan evvel hərdən görüşüb və bu tedbiri birlikdə töküblər. Görün kimi onu tədüm. Çok yarasılıq, ucaboy, gözündən gülən biri idi. Onu görənde ürəyində fikirləşdim ki, Mərdan da yaşlananda atası kimi bələ yarasılıq kişi olacaq və o anda xəyalımda Seməngülə Mərdan üçün gələn elçilərin "he" cavabını vermişdi.

Onlar çox gec - gecədən keçmiş qaydırıb gəldilər. Obadan olanlar öz alaçığlarına getmişdilər, uzaqdan gelen üç nəfer isə Əhad əmi ile bizim alaçığa gəldilər. Yorğun əsərlərə, üzündən bir razılıq və axarxınçılıq vərdi. Süsən nene çay süzdü, süfrə arxasında oturub danışmağa başladılar. Bacım yatomşdı, Seməngülə men isə alaçığın bir tərəfəne cekilmiş və bizim yataq yərimizi digerlərindən ayıran cəcimlin arxasından onları səhbitinə qulaq asıldı.

- Əhad, başıma gələn, səni redd etmənem. Sen ki mənini bu günlərdə irəli durdun, meni, balamı bi xatadan sovuşdurun, ölenəcən qulunam, - deye Mərdanın atası sözə başladı. Seməngülə de ele bi lazım idi. Barmaqlarının çatlaşlaşlaşlaşlıq çənəsindən altındakı tərəfənə dizi üstə oturmuş halda yavaşça, piçılıyla, belkə, yüz deyə: "Allah, çox şükr, şükrürə olısun, ya Rebbim, çox şükr, şükrür", - dedi və meymun balası kimi döşəyin bir tərəfində cömləmiş meni celd qapıb bağına basaraq yorgana büründü. Sonra ikimiz de Hasanqulunun:

- Bu iş xeyrlikle bitsin, elçilərini göndərəjəm, Əhad, - dediyini eşitdik. Seməngül titreyə-titreyə, berk-berk mene sarıldı. Heç vaxt elir görməyen və

çələk qoxusunu verən bədənin raylıhesi meni vurdur. Çöp kimi arıçə qollarımla onu qucaqladı.

İki gün sonra Hasanqulunun adamları Əhad emini və özəli ilə getirdikləri atı yekləməsi coxlu malları, iki böyük, cincidi dana və on qoyunu götürüb Kürd Əhmədin obasına yola düşdürüd. Seməngülün cipçayı çırtmışdı. Sevinçindiyindən ayağı yera deymir, quis kimi üzürdü. Hamimiz aynası açılmışdı, birce Süsən nene nedənse qayğılı görünürdü. Seməngül onun o tərəfə bərterəne keçir, gürlürməye, ağırlıqlan oxarmaga çalışırdı:

- Nene, baxarsan, her şey yaxşı olacaq, vallah, her şey yaxşı olacaq, - deyirdi.

- Senin ne vədəndi axt? İndidən eşqin vurub topuğuna: On sekki təzə tamam elemisen, niye bele telesirsən, qızım? - deye Süsən nene dediyində durmuşdu.

- Nene, axt axt qaylıyem ki? Sonədərimi instituta vermeye, oxumaq qoymadız ki, qız ışağısan, uzaq şəherde tek-tənha nə işin var? İndi de bele.

- He, noldu indi! İndi de böyürəndən bu "institut" çıxı, hün!

- Nene, bu "institut" ezel-əxal olmalıdır, niye elə deyirsin? Vallah, Mərdan yaxşı oğlandı, baxarsan, sənə yaxşı yeznək eliyəcək. Onun neyi xoşuna qalmır axt? - deye Seməngül gah zərafatla, gah da ciddi, nənesin könlünü almaq isteyəndə Süsən nene:

- Daha sende aibr aqalmış axt, deyəsen, - deyərək cılıc çıxı-cıxa biz eşitməyek deyə öz-özünsü: - qaraç qız "filan"ın torfleyen kimi, sen de Hasanqulunun gedəsiñi təriflərən görək, gəriyilik sonrasını, - dedi.

Seməngül de, biz de bu sözləri eşitdik. Men "filan"ı eşidəndə qulaqlarımınan qızarddım, Seməngül ise qazib arxadan nenesini qucaqladı, saqqanqən qızılıb güllerək:

- Baxarsan, nene, buna Mərdanın deyəcəm, vallah, deyəcəm. Gökər sonra onun üzünə nece çıxacaqsan? - deyil. Süsən neneni qidıqlamaq, çıqmışlımeye başlardı. Arvad onun alyndə güclə qurtarb qacaqar:

- Bu qız qızıb, vallah, qızıb, - dedi.

Başlıq üçün gəndələr qaydırıb gələndə Əhmədin evində olanları müzakirə edərən öyrəndik ki, Əhməd mərd adammış. Qızın onun oğlunu istemədiyi biləndə oğluna təpib ki, dahan bu işin varəgasını büük. Açıq Şərif heç ipə-sapa yanın deyilmüş. Hasanqulunun getirdiyili məlləri götürdüyü üçün qızla qədesinin üzünə qızılıb olacaqmış. Kürd Əhməd isə:

- Menim bu məllərə ehtiyacım yoxdu. Onları ona görə götürürəcəm ki, senin qıcıq dişin sinsin, camaati rahat qoysan. Düz-dünya dolu qızınan, kimi desən, alacəm sənə, zornan sevda olmaz, - deyil. Şərif de ele içindən kəsile-kəsilə qalıb.

Aradan bir heftə keçmiş, Mərdanın adamları Seməngül üçün elçi geldilər. Razılıq üçün "he"ni alandan sonra şirin caylarını iib toyu eve qayğıdan - payızda edəcəkləri dənəşərəq çıxıq getdilər.

Şeher cyanan kimi gözən Seməngül gezdi. Alaçığın arxasından onun sevinci, bəxtəverlik səsi gelirdi. Geyinib yanına qədəm və ilk sözüm bū oldu:

- Səmən, senin toyuna neçə gün qalib?

Bu sual gözlemirdi. Duruxda, sonra gütümseyiib:

- Bah, şah meni aldı, öpməsi qaldı. Həle qoy bir eve qayğıdaq, onnan sonsasına baxaçiyıx, - dedi.

Bizim eve qayğımaq vaxtimiza ləp az qalmışdı. Evinizdən, valideyinlərinən örträxanırdı. "Kaş hamımız bir yerde bura gele bileydi", deye xeyalımdan keşirirdim. Süsən nene bizim üçün, anam və nənen üçün çoxlu pay tutdu. Bir böyük motal, nehrə yağı, qurud, süzümə qatıq, bal, kök

bir quzu cəmdeyi yüklenmiş Madiyəye mənimlə bacım, Mərdan da Bəyzoya mindi ve hamı ilə görüşərək üzüyenmiş - Qanlı gölün sahilinə yollandıq. Atamgil bizi orda gözleyirdiler.

Evimizə az qala uça-uça gedirdim. Eve çatan kimi dil boğaza qoymadan ele hey circirama sayağı cirildiyir, camaatin baş-beynini aparırdım. Səməngüle elçi gəlməsi xeberi de ləp başda dururdu. Anamgil çox sevinib:

- Allah mübarək eləsin, xoşbaxt olmalı qızdır, - dedilər.

Mən çox intizarla Səməngülün toy gününü gözleyir, onların yaylaqdan ne vaxt geləcəklərini hesablaşyırdım. Bizim gəlməyəmizdən on gün keçmiş, günorta nənəm başlıovlu girdi içəri:

- Süsənin evi yixilib, Allah ona züryət verseydi, ele özüne verərdi. Bu qızı iki yaşıdan götürüb saxladı, iyini atmışdı ona. Bunu da Əzrayıl dili yanmış qoymadı, əlindən aldı, - deyib ağladı.

Atam:

- Nənə, noolub? - deyə soruşdu.

- Səməngülü yaylaqda sel aparıb. Nişanlısı ilə birlikdə. Bunu sel aparanda nişanlısı görür, özünü vurur suya ki, qızı qurtarsın, ancaq sel ikisini də aparır. Meyitlərini Qanlı göldən tapıblar.

Mən bəd xeberin zərbəsini ilk dəfə onda gördüm, onun zəher kimi acısını daddım. Üreyim sixılır, Mərdanla Səməngül gözümüzün öündən getmirdilər. Bu xəber mənə ona görə daha çox əsər etdi ki, mən həsrətlə onların toyunu gözleyirdim. Mən o toyda rəqs edənlərə el çalmaq, yallı gedənlərin axınıncı adamı olaraq onların əlindən yapışib yamsılamaq, məni zorla arkalarında sürüklemələrini isteyirdim. Onların xinayaxdısında balaca barmaqlarına xına yaxmaq, haxışta deyən qadınlara qoşulmaq, onların toyunda mağannı arxa tərəfinə keçib xoşum gəlməyen məhle uşaqlarını arxadan vurub qaçmaq, onların dərsini vermək isteyirdim. Səməngülü gündə neçə dəfə gəlinlik paltarında təsəvvür eləyir, gördüğüm gəlinlərin en gözəli onu hesab eləyirdim. Arxa otağa qaçıb çarpayının böyrüne qisıldım, yəne verdil etdiyim meymun çömbəltmesi oturub içün-icin ağladım. Anamgil tələsik haya getdilər, məni eşidən olmadı, oturduğum yerde ürəyimi boşaltdım.

Axşam anamgil gələndə her şeyi etrafı danişdilar. Dəhşətli bu idi ki, sel Şərifə de aparmışdı. Onlar üçükdə suların qurbanı olmuşdular. Özüne cehizlik mitil hazırlatmaq isteyən Səməngül nənəsinə demədən evdeki yunu götürüb yumaq üçün dərəyə enir. Hava qaralır ve birdən-bire güclü yağış başlayır. Yuxarılıra neçə saat əvvəl yağmağa başlayıbmış. Qız onu dərədə qəfil yaxalayan seldən qurtarmaq istəsə də, bacarmır. Bu vaxt nişanlığını qıraqda gözleyen Mərdan suya atılıb sevgilisini selin ağızından almaq isteyir. Səməngülü kölgə kimi izləyen Şərif uzaqdan baxılmış ve Səməngülün boğulmaq üzre olduğunu görəndə o da suya atılır ki, qızı qurtarsın. Lakin onların heç biri seldən xilas ola bilmir.

Həmin gecəni yata bilmədim. Xeyalımda o dağlara getdiyim gün canlanır, Sarı Əhədin oxuduğu neğmə qulaqlarında səslənirdi:

**Ağ dəvə düzdə qaldı,
Yükü Tebrizdə qaldı.
Öğləni derd apardı,
Dermanı qızda qaldı.**